



Azərbaycanın görkəmli ədəbiyatşunası, alimi, fərinmiş maarifçi, içimci xadim, publisist-yazıcı, tənqidçi və tərcüməçi Firdun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar ədibin "Balalara hədiyyə" kitabı nəfis tərtibatla "Şərq-Qərb" nəşriyyatında işıq üzü görmüşdür. Toplu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının sifarişi ilə ərsəyə gəlmışdır. Kitabdakı illüstrasiyalar Azərbaycanın xalq rəssamı Arif Hüseyinova məxsusdur.

## Balalara yubiley töhfəsi

Firidun bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. O, müasir filologiya elminizin simasını, istiqamətini, gələcək inkişaf perspektivlərini, ədəbi məyar və prinsiplərini müəyyənləşdirən alimdir. Azərbaycan ədəbiyyatı tarixinin yorulmaz və vətənparvar tədqiqatçısı olan F. Köçərli ədəbiyyatşunas kimi araşdırmaclarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətinin dörün vətəndaşlıq hissi ilə sevərk qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır.

Ötən əsrin əvvəllərində realist bədii nəşrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzađa, yeni seir almında Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir bəy Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşunaslıq elmində Firdun bəy Köçərli həmin ucalıqda qərar tutur.

Ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən, çoxcəhətli yaradılıqlığı malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqqoq, maarifçi, ən başlıcası isə milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazmışdır. Məhz onun xidmətidir ki, xalqımızın bu gözəl folklor nümunələrini toplayaraq "Balalara hədiyyə" si ilə ərməğan etmişdir.

Bütün məşhur ədəbiyyat tarixçiləri kimi o da ədəbiyyat tarixinin möhəş şifahi xalq yaradılığından başlandığını çox yaxşı biliirdi. Bu manada, F. Köçərli böyük həvəslə folkloru yığın və təbliğ edirdi. F. Köçərlinin yığdığı folklor əsərləri o zamanlar müxtəlif mətbuat səhifələrində çap olunurdu. Onun çap etdirdiyi xalq yaradılığının əsərləri içərisində "Balalara hədiyyə", "Sayaçı sözləri", "Aşiq Valeh" və s. var idi.

F. Köçərli xalq ədəbiyyatına, ədəbiyyatın müəyyən məsələlərinə dair yazdığı məqalələrində bolluca folklor nümunələri götürürdü. Bu da o zamana görə çox doğru bir hərəkət idi. Çünkü ayriye çap etməyə imkan olmayan

toplansız xalq ədəbiyyatı nümunələrini adıb bu yolla nəşr edib oxucularına çatdırır. F.Köçərlilər bütün qabaqcıl ziyahların da diqqətini bu iş, folklorun toplanması işinə cəlb etmək istəyirdi.

F.Köçərlilər xalq ədəbiyyatını xalqın sərmayəsi adlandırdı, folklorun təlim-tərbiyə üçün əhəmiyyətini ilk plana çəkərək deyirdi: "O millət ki, öz tarixini, vətənini, dilini sevir - bu qism əsərləri kamal-şövq və diqqətlə cəm edib sərməyə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır".

Biz F.Köçərlilər haqqında həm də həqiqi bir folklorşunas kimi, yəni xalq ədəbiyyatı haqqında olan elmimizin görkəmli bir nümayəndəsi kimi danışmalıyıq. Ədib xalqını, vətənini sevdiyi qədər də onun şifahi ədəbiyyatını sevirdi.

F.Köçərlilinin xalq ədəbiyyatı haqqındaki nəzəri fikirləri təsadüfən - təsadüfə deyil, müəyyən bir sistem əsasında söylənmiş, ədəbi, elmi-pedaqoji şəhəriyyətinin əvvəlindən axırına qədər inkişaf edən bir xətt üzrə getmişdir. Onun folklor barədəki nəzəri müdəddələri o dövrün itəimat-siyasi həyatından doğmuşdu. F.Köçərlilinin xalq ədəbiyyatı haqqındaki fikirlərini diqqətlə öyrəndikdə ədibin həqiqətən də folklorun xüsusiyyətlərini, incəliklərini dərinlənən duyduguğunun, hiss etdiyinin, bu nümunələrlə qəlbən yaşaya bildiyinin şahidi olurraq.

F.Köçərlilər xalq ədəbiyyatı nümunələrinə seyrini münasibət bəsləmir, onları bir material kimi, əsər kimi toplayıb əpməkə işini bitmiş hesab etmirdi. O, folkloru cəmiyyətdə insanların tərbiyəsi, aylaması, savadlanması üçün mühüm vəsiyyətlərdən hesab edirdi. Ona görə də xalq ədəbiyyatının toplanması, nəşri üçün car çəkir, bütün silahdaşlarını - ziyahları, sənət yoldaşlarını bu işə cəlb etməyə çalışırı.

Şifahi xalq ədəbiyyatının toplanması və nəşri, elmi-nəzəri ümumiləşdirilməsi Firidun bəyin diqqətindən yayınmındır. Elə bunun nəticə və səmərəsidir ki, onun hazırladığı "Balalara hədiyyə" folklor top-lusu kiçik oxucuların bəlli zövqünə uyğun golirdi. Filologiya elmləri doktoru, görkəmli Azərbaycan yazarı Mir Cəlal yazırı: "Zəngin və əlvən xalq ədəbiyyatı inciləri barədə müəyyən elmi-nəzəri mülahizələr yürüdən Firidun bəy Köçərlilinin topladığı bayati, nağıl, tapmaca, atalar sözü və məsəllər, sayaçı sözləri əz zəngin xəzinədir.

Firidun bəy Köçərlilər çox gözəl bilirdi ki, uşaqların və gənc nəslin tərbiyəsində folklorun müstəsna rolü var". Bu səbəbdən də Firidun bəy Köçərlilər

şifahi ədəbiyyatı nümunələrini göz bəbəyi kimi qoruyub saxlayan, nəsildən-nəslə, zamandan-zamana ötürən öz xalqını qonşu xalqlara nümunə göstərərək yazardı: "Mənim millətim öz tarixini, dolanacağımı, vətənini və dilini sevir, bu qism əsərləri kamal-zövq və diqqətlə cəm edib qiymətli sərməyə kimi saxlayıb və balalarının ilk təlim və tərbiyəsini onları öyrənməklə başlayır".

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda məarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyahlar - M.S.Vazeh, M.Mahmudbəyov, S.Ə.Sirvani, A.Şaiq, F.Köçərlilər və başqları uşaqları adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bazılardırı dərsliklərə daxil eləmiş və təsbiq etmişlər. Bu dərsliklərə ən yaxşı nümunə isə F.Köçərlilinin 1912-ci ildə çap etdirdiyi "Balalara hədiyyə" kitabı olmuşdur. Bu kitaba bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir.

Bir çox xalq oyunlarını - "Çövkən", "Dirədöymə", "Ciling ağac", "Top al, qaç", "Sərrast vur", "Motal-motal", "Qələndar, ay Qələndar", "Əl üstə kimin olı", "Bənövşə bənövşəni" və s. oyunları indi də uşaqlar, yeniyetmələr həvəslə oynayırlar.

Bəzi xalq oyunları isə şeirlə ifa olundur. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Bəzə oyunlardan biri "Motal-motal" oyunudur. Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadırlar. Onlardan biri aşağıdakı şeiri deyir:

*Iyno-iyno,  
Ucu düymə,  
Bal ballıca,  
Ballı keçi,  
Şam ağacı,  
Şatır keçi,  
Qoz-ağacı  
Qotur keçi,  
Vur nağara,  
Çıx qırğığa.*

Və ya

*Motal-motal, tarsa mortal,  
Yay atar, qaymaq tutar.  
Ağ quşum, ağarcığım,  
Göy quşum göyərçinim.  
Əlin titkan amırqulu,  
Vur nağara, çıx qırğığa.*

Bu şeirin hər kələməsinə deyən şəxs əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstüne qoyur. Şeirin sonundakı "çix qırğığa" sözü hər kəsin ayağının üstə deyilsə, o, ayağını çəkir. Sonra yeno şeir başdan ayağa deyilir. Və beləliklə, uşaqlar bir-bir ayaqlarını çəkir. Hər kəsin ayağı axira qalsa, onu üzü üstə uzadıb, əllərini yumruq formasında onun kürəyinə qoyub soruşurlar:

- Əl üstə kimin olı?

Əgər uşaq əlini onun kürəyinə qoyanı tapşa onu durğuzurlar, yox əgər tapmasa, "Götürün vurun, yalandır" - deyib onu bir neçə dəfə astaca vurur və yeno soruşurlar:

- Əl üstə kimin olı?

Bələcə, uşaq əl sahibini tapanadək onu astaca yumruqlayırlar.

Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cədlik, çeviklik, diribaşlıq, hazırlanıcılıq və s. bu kimi müsbət keyfiyyətlər aşılıyırı.

Bu xalq oyunları əfsuslar olsun ki, zaman-zaman unudulmuş və yalnız ədəbiyyatlarda qalmışdır. Ən müasir kompüter oyunlarının uşaqlar arasında daha populyar olduğu bir zamanda bu cür xalq oyunlarının unudulmasına şahid olmaq bir qədər üzücidür. Lakin təsəlli verici məqam ondan ibarətdir ki, milli bayramlar və dövlət-konserni tədbirləri zamanı müxtəlif teatr kollektivləri tərəfindən bəzə oyunlarının meydanlarda nümayiş olunması hələ də davam etməkdədir.

Zaman-zaman yaranıb araya-ərsəyə gəlmis şifahi xalq ədəbiyyatı dəyərlə əxlaqi fikirlər üzərində köklənmişdir. Bütün bunları qoruyub saxlayaraq balalarımıza ərməğan edən F.Köçərlilinin "Balalara hədiyyə" kitabında "Qarı və pişik", "Xoruz və padşah", "Şöngülüm, Məngülüm", "Pispisa xanım və siyan bay", "Göyük Fatmanın nağılı", "Nazik bənəzik-Tazik bətəzik" nağılları verilmişdir.

Hər nağıldan sonra məsəllər, yanlışlaclar, sayaçı sözlər, düzgülər yazılmışdır ki, bu da hər bir nağıl və hekayənin uşaqların yadda qalmasına kömək edən vacib amillərdəndir. Kitabda həmçinin

bostan, tarla bitkiləri, ağaclar, kollar, otlar, çiçəklər haqqında məlumatlar verilmişdir. Quşlarla bağlı olan təmsillərdən sonra quşların adları aşağıdakı formada verilmişdir:

Əti yeyilən quşlar: kəkklik, turac, qırqovul, cil, bildircin, ördək, qaz.

Əti yeyən quşlar: tərlan, qızılquş, qaraquş, qırğı, sar, çalağan, quzğun.

Oxuyan quşlar: bülbü'l, bildircin, sığırçın, qara-toyuq, torağay, alaçəhrə, qumru.

Gecə uçan quşlar: bayquş, yarası

Xalq oyunlarından fərqli olaraq, məsəllər, tapmacalar, atalar sözləri indiyə qədər qorunub saxlanılmışdır. Xalq yaradıcılığının qaynar bulağından yetərinə bəhş olunan F.Köçərlilər qısa bir zaman kəsiyində həmin tükənməz çeşmədən damcı-damcı yığaraq atalar sözü, düzgü və yanılmacıları toplayıb balalara hədiyyə etmişdir.

Belə ki, məktəblərdə, tədris müəssisələrində folklor nümunələri sırasında əhəmiyyətli yeri tutan atalar söyü, məsəllər və yanılmacılar dərs proqramında salınmışdır. Mədəniyyət ocaqlarında, teatr və səhnələrdə zaman-zaman nagiyyələrə səhnələşdirilmiş və F.Köçərlilinin

balalarımıza məras isə qoymaqla folklor nümunələri - xalqın sahib olduğu qədim tarixi-mədəni irs bu gün də qorunub saxlanılaq yenidən öz orijinallığında olduğu kimi təkrar nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir...

● Zahira DADAŞOVA,  
F.Köçərlilər adlı  
Respublika Uşaq Kitabxanasının  
elmi işlər üzrə direktör müavini

## Ədəbiyyat

1. F.Köçərlil. Seçilmiş əsərləri. Bakı. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı - 1963.
2. F.Köçərlil. Azərbaycan ədəbiyyatı. İki cild. Bakı. "Avrasiya Press" - 2005.
3. F.Köçərlil. Azərbaycan ədəbiyyatı. İki cild. Bakı. "Avrasiya Press" - 2005.
4. Mir Cəlal, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı. "Məarif" - 1982.
5. B.Nəbiyev. Firidun bəy Köçərlil. Bakı. "Gənclik" - 1984.